



## PƏRVANƏ BAYRAMQIZI

# BAKİKART

*(novella)*

Avtobusun təkərləri ağırlıqdan əzilə-əzilə fırlanır, işini candərdi yerinə yetirirdi.

Çox çəkmədi ki, avtobus dayanacağa çatdı və qapılar açılar-açılmaz adamlar bir-birinə macal vermədən içəri keçməyə başladılar. Əvvəlcə gənc bir qız çantasından kartını çıxarıb ekrana toxundurdu. Bundan sonra iki-üç nəfər də kartı ekrana toxundurub arxaya keçdi. Sürücü qızına pay boxçası yığan analar tək sərnişinlərin çoxluğundan doymur, minənləri gördükcə üzü güldürdü. Amma sevinci uzun çəkmədi. Sərnişinlərin çoxu gediş haqqını ödəmədən keçdiyindən qanı qaraldı. Ayağa durub ödəniş etmədən arxa-yaya keçənlərə tərəf boylanıb hövsələsiz halda:

-Ay bacım, ay qardaşım, gediş haqqlarını ödəyin, sonra əyləşin. - dedi.

Sürücünün etirazını səbirsizliklə gözləyirmiş kimi qadınlardan biri:

-Düşəndə verəcəyik də... - deyə qışkırdı.

-Dedim ki, kartınızı vurun, keçin. - deyə sürücü bir az da sərtləşdi.

Qadın bu dəfə sürücübən də bərk acıqlanaraq daha uca səslə:

-Nə kart? Bu da təzə çıxdı? - deyə gözlərini bərəltdi.

-Hə, indi belədir. - dedi sürücü. - Gediş haqları bu cür ödənilir.

Avtobusu səs-küy götürdü. Digər sərnişinlər də qadına qoşulub etiraz etməyə başladılar.

-Niyə qoymursuz rahat yolumuzla gedək. Düşəndə iyirmi qəpiyimizi verəcəyik də.

-Ay xanım, axı onun ixtiyarı yoxdur qəpik götürməyə.

- deyə bir sərnişin də sürücünü müdafiə etdi.

Onun sözü qadını lap dəliyə döndərdi. Boğazını kişiyə tərəf uzadaraq bağrıdı:

-Sən xalqı müdafiə etməlisən, sürücünü yox!

-Qanunlara riayət etmək lazımdır. - kişi təmkinini poz-

madan cavab verdi.

"Qanun" sözünü eşidən qadın elə bil cərəyan keçirdi. Başı qeyri-ixtiyari əsməyə başladı. Çənəsi əsə-əsə deyindi.

-Nə qanun? Qanun bircə mənə baxır?

-Gündə bir qanun çıxır hansına əməl edək? - Bunu isə başqa bir sərnişin dedi.

Digər sərnişinlər də səhbətə qarışdırılar.

-Hansı tələb olunursa, ona əməl edin.

Aləm bir-birinə qarışdırı. Hər kəs çığır-çığır öz fikrini söylədiyindən heç kimin dediyi aydın başa düşülmürdü. Əbəs yerə boğazlarını ağrıdırdılar. Onları başa sala bilməyən sürücü bu dəfə hövsələsini basıb mülayim tərzdə:

-Ay xanımlar, ay bəylər, adət eləyin buna, xahiş edirəm. - dedi. - indi qayda belədir, kartınızı vurun, rahat çıxıb gedək.

-Düşəndə verəcəyik pulumuzu. Həmişə necə, indi də elə. - deyə sərnişinlər höcətlilik edirdilər.

Kişili-qadınlı hərə bir söz dediyindən xor yaranmışdı. Heç kim sürücü ilə razılaşmırıldı. Bu mənasız qışqırqlardan bezən bir kişi ayağa durub sərnişinləri sakitləşdirməyə çalışdı.

-Sakit olun, xahiş edirəm. Mən ödəyəcəm hamının əvəzinə. - deyib qabağa keçdi. Bir az hirsli, bir az da gərginliyi aradan qaldırmaq məqsədilə üzünə güclə təbəssüm verib öz kartını dalbadal ekrana toxundurdu və:

-Bax bu bir, bu iki, bu üç... - deyə saymağa başladı. Sonra camaata tərəf çonüb. - keçin, əyləsin, sakit çıxaq gedək. - dedi.

Sürücü isə ona etiraz edərək:

-Yox, ay qardaş, bu məsələnin həlli deyil axı... Hər gün sən ödəməyəcəksən ki? Hər kəs özünə kart alınsın. Bundan belə gediş haqları bu cür ödəniləcək.

-Bu yazıq neynəsin ey, düşmüsüz üstünə. - deyə növ-

bəti dəfə sürücünü müdafiə etdilər. - Buna deyiblər bu cür işlə, bu da dedikləri kimi işləyir. Gedin sözünüzü nəqliyyat nazirliyinə deyin.

-Nə deyəcəklər, ay qardaş, nəqliyyat nazirliyinə? - Bayaqdan sakit oturub baş verənlərə tamaşa edən cavan oğlan dilləndi. - Deyəcəklər ki, niyə kart sisteminə keçmisiz? Sən kartını al da, səndən kim nə istəyir. Qəribə adamlar siz, ey vallah. Yeni bir şeyi qəbul edincə yenilik lap köhnəlik olur.

-Mənim kartdan-zaddan başım çıxmır, mən rayondan gəlmisəm, indi neynəyim, yolda qalıq?

Yaşlı kişinin sözlərinə cavanlar gülüsdülər. Bir nəfər isə buna açıqlandı.

-Neyə gülürsünüz, ağsaqqal düz deyir də.

-Belə çəş-baş vəziyyətə ikinci dəfədir düşürəm. - deyə ağsaqqal sözünə davam etdi. - İlk dəfə sovet hökuməti dağılıb yerində müstəqil dövlət qurulanda da belə məəttəl qalmışdım.

Adamlar yenə gülüsdülər. Cavanlardan biri:

-Ağsaqqal, sizi elə Sovet hökuməti çəş-baş salıb də... - dedi.

-Soveti niyə pisləyirsiz ey, o vaxtlar...

Cavan oğlan səbirsizlik edib onun sözünü kəsdi.

-Hə, ağsaqqal, o vaxtlar necə olduğunu babam hər gün danişir. "Bizim zaman sizin zamandan daha gözəl idi, hamı bərabər yaşayırdı və s. və ilaxır". Bildiyiniz bircə budur. Yaxşı yemisinizsə məsələ həll olunub demək. İtirdiyiniz vecinə də deyil.

-İndi cavanlarda böyüye hörmət qalmayıb, ey vallah. - Kişilərdən biri təəssüflənərək başını yellədi. - İmkən vermədi kişi sözünü tamamlasın.

Onun sözünü eşidib oğlan arxaya tərəf çöndü və acıqlanan ağsaqqala sərt tonla:

-İndi mən hörmət göstərmək üçün durub ağsaqqalın mouzələrinə qulaq asmalıyam? - dedi.

-Get, bala, get mən mouzə demirəm. Canın sağ olsun, get. - deyə ağsaqqal daha dərinə getmədi. - Qınamıram səni.

-On-on beş nəfər sərnişini bir araya gətirmək olmur, o da qala bu boyda xalq ola, sonra da prezidenti qınayırlar. - deyə sarısaq kök qadın yarızarafat yarigerçək dilləndi.

-Hamısı da bir kartın üzündən. - deyə qızlar gülüsdülər.

-Yox ey, məsələ kartda deyil. - deyə sürücü razılaşmadı. - öyrəşmişik hər şeyə narazılıq etməyə. Bütün günümü beləcə mübahisə ilə başa vururam.

-Evə gedəndə hırsını evdəkilərə tökürsənmi, qardaş? Vallah mən belə edirəm. Neynəyim, yoxsa sakitləşə bilmirəm.

Orta yaşlı bir kişinin yarızarafat, yarigerçək dediyi bu sözə gülən də oldu, narazılıq edən də.

Ən çox da qadınlar:

-Evdəkilər yazılı deyillər? - deyə kişini qınadılar. - Onların nə günahı var?

-Bu qədər adamlarla çənə döymək olar? Elə yaxşısı evdəkilərdir. - deyə bayaqkı kişi yenə də eyni şuxluqla zarafat etdi.

-Ağsaqqal, bir gün sizi evə buraxmayacaqlar.

Baş-başa verərək bayaqdan öz aralarında danışb-gülən oğlanlardan biri bu dəfə kişinin zarafatına reaksiya verdi.

-Onsuz da başımı götürüb qaçmağa yer axtarıram, bala.

Görünür, adam zarafat etməyi xoşlayırdı. Yoxsa niyyəti bu cür olan adam məqsədini açıb-ağartmaz.

Növbəti dayanacaqda avtobusa bir nəfər əlil mindi. Bu dəfə cavan oğlanlardan biri irəli gəlib onun əvəzinə gediş haqqını ödəmək istədi. Lakin əlil ona etiraz etdi. Cibindən çətinliklə kartını çıxarıb gediş haqqını ödədi və heç kəsi narahat etməmək üçün çəkilib bir kənarda dayandı. Heç kəsin ona yer verməsinə də razı olmadı. Nə Bakıkartdan şikayət etdi, nə də görkəmindən. Ətrafindakı insanlara sakit-sakit tamaşa edirdi. Üzdən heç nədən inciklik duyulmurdu. Çöhrəsindəki kədərin içində sanki təbəssüm görünmək üçün özünü irəli atırdı. Növbəti dayanacağadək dinib-danışmadı.

O, avtobusa minəndən hamı susmuşdu. Elə bil bu dəqiqliq hamı onu düşünürdü. Gizlicə boylanıb baxanlar da vardı. O isə üzərində hiss etdiyi baxışlardan qətiyyən narahatçılıq keçirmirdi. Kiminin ona yazığı gəlir, kimi də diksimib üzünü yana tutmuşdu. O, ya bu cür münasibətlərə alışmışdı, ya da özünü heç kəsdən əskik-artıq saymırırdı. Çox sərbəst görünürdü. Ən əsası odur ki, başqalarının qəbul edə bilmədiyi çox şeyi o qəbul etmişdi.

Bu qədər sağlam adamların arasında təkcə onda pozitivlik duyulurdu. Üzdən ele bir ifadə vardi ki, sanki ətrafindakı hər kəsə minnətdar idı. Aqressiv olmağa böyük səbəbi olduğu halda, olduqca xoş təsir bağışlayırdı. O hər şeyi: özünü, tələb edilən qaydaları və həyatın amansızlığını olduğu kimi qəbul edirdi. Daxilən sərbəst olması ilə hamidan yüksəkdə dururdu. Düşüb gedərkən heç kimin alışmadığı bir hərəkət də etdi.

-Salamat qalın. - deyib çətinliklə düşərək yoluna davam etdi.

Bu alqış sadəcə, xudahafızlaşmək deyildi. O özünün ən çox ehtiyacı olduğu şeyi insanlara arzulayaraq gedirdi. İnsanlar onun arxasında baxırdılar. Elə bu anlarda qarşı tərəfdən yola böyük bir avtobus çıxdı. Hamı boylanıb maraqla avtobusa tamaşa etməyə başladı. İndiyəcən belə bir avtobus görməmişdilər. Qəribədir, içəridə sürücü yox idi. Avtobus öz-özünü gəlirdi. Hələ bir dayanacaqda saxladı da. Qapılar da insanların təmasından taybatay açıldı. Hamı təəccübə bir-birinə baxdı. Küçədəki adamlar da çəşib qalmışdılardı. Dayanacaqdakılar da elə bil minməyə cəsarət etmirdilər. Bayaqdan kart sisteminə narazılıq edən sərnişinləri yenə də bir sual düşündürdü: "Görəsən, bəs bu qəribə avtobusun gediş haqqını necə ödənilir? Orda kartı olmayana, olub gediş haqqını ödəməyənə kim nəzarət edir?"